



Qədim, doğma Qobustanım

QOBUSTAN

Qobustan Rayon İcra Hakimiyyətinin orqanı

Qəzet 1992-ci ildən çıxır * İCTİMAİ-SİYASİ QƏZET * №008 (208) noyabr 2021-ci il

8 noyabr "Zəfər" günüdür

Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyevin rəhbərliyi altında Azərbaycan Ordusu Ermənistanın ardıcıl təxribatlarının və yeni işğal planlarının qarşısını almaq, işğal altında olan torpaqlarımızı azad etmək məqsədilə 2020-ci il sentyabrın 27-dən etibarən başladığı zəfər yürüşündə inanılmaz uğurlar əldə etmişdir.

27 sentyabr 2020-ci il səhər saatlarında Ermənistan Silahlı Qüvvələrinin genişmiqyaslı təxribatı cəbhəboyu zonada yerləşən Azərbaycan ordusunun mövqelərini və yaşayış məntəqələrini iriçaplı silahlar, minaatanlar və müxtəlif çaplı artilleriya qurğularından intensiv atəşə tutması nəticəsində, Ermənistan ordusunun döyüş aktivliyinin qarşısını almaq, mülki əhalinin təhlükəsizliyini təmin etmək məqsədilə Azərbaycan ordusunun komandanlığı tərəfindən qoşunların bütün cəbhə boyu sürətli əks-hücum əməliyyatı başlaması barədə qərar verilmişdir. Qarşıdurmalar nəticəsində Ermənistan da hərbi vəziyyət və ümumi səfərbərlik, Azərbaycanda isə hərbi vəziyyət və komendant saati, 28 sentyabrda qismən səfərbərlik elan edilmişdir. Qarşıdurmalar qısa müddətdə sürətlə alovlanmış və ikinci Qarabağ müharibəsinə çevrilmişdir.

Ermənistan respublikası ilə 44 gün davam edən müharibə ərzində 4 oktyabrda Cəbrayıl, 17 oktyabrda Füzuli, 20 oktyabrda Zəngilan, 25 oktyabrda Qubadlı və 8 noyabrda Şuşa şəhəri işğaldan azad edilmişdir. Moskvada imzalanan müqaviləyə əsasən, noyabrın 10-u Bakı vaxtı ilə saat 01:00-dən etibarən Dağlıq Qarabağ münaqişəsi zonasında atəşin və hərbi əməliyyatların tam dayandırılması, 1 dekabrədək Ermənistan qüvvələrinin Dağlıq Qarabağın ətrafında Ermənistan nəzarətindəki Azərbaycan ərazilərindən çıxarılması və Naxçıvan Muxtar Respublikası ilə Azərbaycanın qərb rayonlarını birləşdirən yeni nəqliyyat kommunikasiyalarının inşasının təmin edilməsi elan edilmişdir.

2020-ci il noyabrın 20-də Ağdam, noyabrın 25-də Kəlbəcər, dekabrın 1-də Laçın rayonları azad edilmişdir.

44 gün sürən hərbi əməliyyatlar nəticəsində rəşadətli Azərbaycan Ordusu tərəfindən Cəbrayıl, Füzuli, Zəngilan, Qubadlı şəhərləri, Zəngilan rayonunun Mincivan, Ağbend, Bartaz qəsəbələri, Xocavənd rayonunun Hadrut qəsəbəsini və bir çox kəndləri, Tərtər rayonunun Suqovuşan kəndi, Xocalı və Laçın rayonlarının bir neçə kəndləri daxil olmaqla, ümumilikdə, 300-dən çox yaşayış məntəqəsi, o cümlədən Ağdərə, Murovdağ və Zəngilan istiqamətlərində mühüm strateji yüksəkliklər işğaldan azad edilmişdir.

Noyabrın 8-də 28 illik həsrətdən sonra Azərbaycan xalqı üçün böyük əhəmiyyət kəsb edən və rəmzi mənə daşıyan Şuşa şəhəri işğaldan azad edilmişdir. Qarabağın tacı olan Şuşa şəhərinin azad edilməsi dünya hərbi tarixinə düşəcək unikal hərbi əməliyyatlardan olmuşdur.

Azərbaycanın hərbi sahədə qazandığı qələbələr, xüsusilə Şuşanın düşmən işğalından qurtarılması müharibənin taleyində həlledici rol oynamışdır. Bütün bunlar Ermənistanın öz məğlubiyyətini etiraf etməsi və kapitulyasiyası ilə nəticələnmişdir.

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin 2020-ci il 3 dekabr tarixli Sərəncamı ilə xalqımızın qüdrətinin və milli qürurumuzun təntənəsinə çevrilən, dövlətimizin nüfuzu və gələcək inkişafı baxımından müstəsna əhəmiyyət kəsb edən bu misilsiz qələbənin əbədiləşdirilməsi məqsədilə hər il noyabrın 8-i Azərbaycan Respublikasında Zəfər Günü kimi təntənəli şəkildə qeyd edilməsi qərara alınmışdır.

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin 2020-ci il 3 dekabr tarixli digər Sərəncamı ilə Azərbaycan xalqının Vətən müharibəsində göstərdiyi misilsiz qəhrəmanlığın və qazandığı möhtəşəm tarixi zəfərin nümayiş etdirilməsi, şəhidlərimizin əziz xatirəsinin əbədiləşdirilməsi məqsədilə Bakı şəhərində Vətən müharibəsi memorial kompleksi və Zəfər muzeyinin yaradılması qərara alınmışdır.

Qobustan rayon Qeydiyyat Şöbəsinin rəisi, ədliyyə müşaviri

Seyidəhmədli Urfilə Şamil qızı



8 Noyabr - Zəfər günümüz

Sentyabrın 27-dən başlayan, 44 gün davam edən və Dağlıq Qarabağ da daxil olmaqla işğal altındakı ərazilərimizin qaytarılması ilə nəticələnən Vətən Müharibəsi tariximizin ən parlaq səhifəsinə, Azərbaycan xalqının ıftixar və qürur mənbəyinə çevrildi.

Azərbaycan Silahlı Qüvvələrinin 2020-ci il sentyabrın 27-də Qarabağda başladığı uğurlu əks-hücum əməliyyatı nəticəsində noyabr ayının 9-dək 295 yaşayış məntəqəsi, 5 şəhər, 4 qəsəbə və 286 kənd işğaldan azad edilib. Cəbrayıl şəhəri və rayonun 90 kəndi, Füzuli şəhəri və rayonun 53 kəndi, Zəngilan şəhəri, rayonun Mincivan, Ağbend, Bartaz qəsəbələri və 52 kəndi, Xocavənd rayonunun Hadrut qəsəbəsi və 35 kəndi, Tərtər rayonunun 3 kəndi, Qubadlı şəhəri və rayonun 41 kəndi, Xocalı rayonunun 9 kəndi, Şuşa şəhəri, Ləçkin rayonunun 3 kəndi, həmçinin Ağdərə və Murovdağ istiqamətlərində bir neçə strateji yüksəkliyi, Zəngilanda isə Bartaz, Sığirt, Sukurataz yüksəklikləri və daha 5 adsız yüksəklik düşməndən azad edilib.

44 gün davam etmiş müharibənin hər günü zəfərlə başa çatmışdır. 27 sentyabr: Füzuli rayonunun Qaraxanbəyli, Qərvənd, Kənd Horadiz, Yuxarı Əbdürrəhmanlı kəndləri. Cəbrayıl rayonunun Böyük Mərcanlı, Nüzgar kəndləri. Ağdərə və Murovdağ istiqamətlərində yüksəkliklər. 3 oktyabr: Tərtər rayonunun Suqovuşan və Taliş kəndləri. Cəbrayıl rayonunun Mehdi, Çaxırlı, Aşağı Maral-

yan, Şeybəy və Quycaq kəndləri; Füzuli rayonunun Aşağı Əbdürrəhmanlı kəndi. 4 oktyabr: Cəbrayıl şəhəri və rayonun Karxulu, Şükürbəyli, Yuxarı Maralyan, Çərəkən, Daşkəsən, Horovlu, Decal, Mahmudlu və Cəfərabad kəndləri. 5 oktyabr: Cəbrayıl rayonunun Şıxəli Ağalı, Sarıcalı, Məzrə kəndləri. 9 oktyabr: Xocavənd rayonunun Hadrut qəsəbəsi və Sur kəndi. Cəbrayıl rayonunun Qaracalı, Süleymanlı, Əfəndilər və Qışlaq kəndləri. Füzuli rayonunun Yuxarı Güzlək, Gorazılı kəndləri. Tərtər rayonunun Çaylı kəndi. 14 oktyabr: Füzuli rayonunun Qaradağlı, Xatunbulaq, Qarakollu kəndləri. Xocavənd rayonunun Bulutan, Məlikcanlı, Kəmərtük, Təkə, Tağasər kəndləri. 15 oktyabr: Xocavənd rayonunun Edişə, Dündükçü, Edilli, Çıraquz kəndləri. Füzuli rayonunun Arış kəndi. Cəbrayıl rayonunun Doşulu kəndi. 16 oktyabr: Xocavənd rayonunun Xırmançıq, Ağbulaq, Axullu kəndləri. 17 oktyabr: Füzuli rayonunun Qoçəhmədli, Çimən, Cuvanlı, Pirəhmədli, Musabəyli, Işıqlı, Dədəli kəndləri və Füzuli şəhəri. 18 oktyabr: Xudafərin körpüsü üzərində Azərbaycan bayrağı qaldırıldı. 19 oktyabr: Cəbrayıl rayonunun Soltanlı, Əmirvarlı, Maşanlı, Həsənli, Əlikeyxanlı, Qumlaq, Hacılı, Göyərçinveysəlli, Niyazqul-lar, Keçəl Məmmədli, Şahvəlli, Hacı İsmayıl, İsaqlı kəndləri. 20 oktyabr: Zəngilan rayonunun Havalı, Zərnəli, Məmmədbəyli, Həkəri, Şərifan, Muğanlı kəndləri və Zəngilan şəhəri. Füzuli rayonunun Dördçinar, Kürd-lər, Yuxarı Əbdürrəhmanlı, Qarğa-ba-

zar, Aşağı Veysəlli, Yuxarı Aybasanlı kəndləri. Cəbrayıl rayonunun Sa-farşa, Həsənqaydı, Fuğanlı, İmam-bağı, Daş Veysəlli, Ağtəpə, Yərəh-mədli kəndləri. Xocavənd rayonunun Ağcakənd, Mülküdərə, Daşbaşı, Gü-nəşli (Noraşen), Çinarlı (Vəng) kənd-ləri. 21 oktyabr: Zəngilan rayonunun Mincivan qəsəbəsi, Xurama, Xumar-lı, Sarıl, Babaylı, Üçüncü Ağalı, Ha-callı, Qırx Müşlan, Üdgün, Turabad, İçəri Müşlan, Məlikli, Cahangirbəyli, Baharlı kəndləri. Cəbrayıl rayonunun Balyand, Papı, Tulus, Hacılı, Tini kəndləri. Füzuli rayonunun Gecə-gözlü, Aşağı Seyidəhmədli, Zərgər kəndləri. 22 oktyabr: Zəngilan rayo-nunun Kolluqışlaq, Malatkeşin, Kənd Zəngilan, Genlik, Vəliqulubəyli, Qa-radərə, Çöpədərə, Tatar, Tiri, Əmir-xanlı, Qarqulu, Bartaz, Dəlləkli kənd-ləri və Ağbend qəsəbəsi. Cəbrayıl rayonunun Sirik, Şıxlar, Məstəlibəyli, Dərzili kəndləri. Füzuli rayonunun Mollavəli, Yuxarı Rəfədinli, Aşağı Rəfədinli kəndləri. 23 oktyabr: Xoca-

vənd rayonunun Dolanlar və Bün-yadlı kəndləri. Cəbrayıl rayonunun Dağ Tumas, Nüsüs, Xələfli, Minbaş-ılı və Veysəlli kəndləri. Zəngilan rayo-nunun Vənədi və Mirzəhəsənli kənd-ləri. Qubadlı rayonunun Zilanlı, Kürd Məhrizli, Muğanlı və Alaqrışaq kəndləri. 25-26 oktyabr: Zəngilan ray-onunun Birinci Alıbəyli, İkinci Alı-bəyli, Rəbənd, Yenikənd kəndləri. Cəbrayıl rayonunun Qovşudlu, Sofu-lu, Dağ Maşanlı, Kürdlər, Hovuslu, Çələbilər kəndləri. Qubadlı rayonu-nun Padar, Əfəndilər, Yusifbəyli, Çaytumas, Xanlıq, Sarıyataq, Molla-bürhan kəndləri və Qubadlı şəhəri. 28 oktyabr: Zəngilan rayonunun Bi-rinci Ağalı, İkinci Ağalı, Üçüncü Ağ-alı, Zərnəli kəndləri. Füzuli rayonunun Mandılı kəndi. Cəbrayıl rayonunun Qazanzəmi, Xanağabulaq, Çullu, Quşçular, Qaraağac kəndləri. Qu-badlı rayonunun Qıyaslı, Əbilcə, Qı-lıcan kəndləri. 30 oktyabr: Cəbrayıl rayonunun Xudavərdili, Qurbantəpə, Şahvələdi, Xubyarlı kəndləri. Zəngi-lan rayonunun Aladin, Vejnəli kənd-ləri. Qubadlı rayonunun Kavadıq, Məmə, Mollalı kəndləri. 2 noyabr: Cəbrayıl rayonunun Çaprand, Hacı İsaqlı, Qoşabulaq kəndləri. Zəngilan rayonunun Dərə Gilətağ, Böyük Gi-lətağ kəndləri. Qubadlı rayonunun Işıqlı, Muradxanlı, Milanlı kəndləri. 4 noyabr: Cəbrayıl rayonunun Mirək, Kavdar kəndləri. Zəngilan rayonu-nun Məşədiismayılı, Şəfəbəyli kənd-ləri. Qubadlı rayonunun Başarat, Qa-rakişilər, Qaracalı kəndləri.

(Davamı səh.2də)

8 Noyabr - Zəfər günümüz

(Əvvəli səh.1-də)

7 noyabr: Füzuli rayonunun Yuxarı Veysəlli, Yuxarı Seyidəhmədli, Qorqan, Üçüncü Mahmudlu, Qacar, Divanalılar kəndləri. Cəbrayıl rayonunun Yuxarı Məzrə, Yanarhac kəndləri. Qubadlı rayonunun Qəzyan, Bala-soltanlı, Mərdanlı kəndləri. Zəngilan rayonunun Beşdəli kəndi. Xocalı rayonunun Qarabulaq, Moşxmaat kəndləri. Xocavənd rayonunun Ataətq, Tsakuri kəndləri. 8 noyabr: Şuşa şəhəri. 9 noyabr: Füzuli rayonunun Qobu Dilağarda, Yal Pirəhmədli, Yuxarı Yağlıvənd, Dilağarda, Seyid Mahmudlu, Ələsgərli, As?ag?ı Gu?zdək, Qovs?atlı, Mirzəcamallı, S?əkercik, Mərdinli, S?ıxlı, Qaraməmmədli, Do?vlətyarlı, Hacılı, Hu?seynbəyli, Saracıq kəndləri. Xocalı rayonunun Dəmirçilər, Çanaqçı, Mədətkənd, Sığnaq, Şuşakənd, Muxtar, Das?altı kəndləri. Xocavənd rayonunun Susanlıq, Domi, Tuğ, Akaku, Azıx, MetsTag?lar, Salakətin, Zog?albulaq, Aragu?ı, Tag?avard, Bo?yu?k Tag?avard, Zərdanas?en, Şəhər kəndləri. Cəbrayıl rayonunun Hüseynalılar, Söyüdlü, Aşağı Sirik, Qalacıq, Mollahəsənli, Əsgərxanlı, Yuxarı Nu?su?s, As?ıq Məlikli, Niftalılar, Qorər, C?ələbilər kəndləri. Qubadlı rayonunun Yuxarı Mollu, Aşağı Mollu, Xocik, Qaramanlı, Xəndək, Həməzəli, Məhrizli, Hal, Ballıqaya, Ulas?ılı, Tinli, Xocahan, Boyunəkər, Qaraqoyunlu, Çərəli kəndləri. Zəngilan rayonunun Keçikli, Ördəkli, Sobu, Qarago?z, I?sgəndərbəyli kəndləri, Bartaz qəsəbəsi. Laçın rayonunun Gu?ləbu?rd, Səfiyan, Tu?rklər kəndləri düşmən əsarətindən azad olunub. 10 noyabr: Azərbaycan Respublikasının Prezidenti, Ermənistan Respublikasının baş naziri və Rusiya Federasiyasının Prezidentinin üçtərəfli bəyanatına əsasən münəqişə zonasında atəşin və bütün hərbi əməliyyatların tam dayandırılması elan olunub. Bu üçtərəfli bəyanat əslində Ermənistanın kapitulyasiya aktı idi, noyabrın 10-da rəsmi İrəvan məcburiyyət qarşısında kapitulyasiya aktına imza atıb. Bu akta əsasən, bir güllə atılmadan noyabrın 20-da Ağdam və 25-də Kəlbəcər, dekabrın 1-də isə Laçın rayonları Azərbaycana qaytarıldı, Azərbaycan bayrağı orada qaldırıldı. Beləliklə, Azərbaycan müharibəni həm döyüş meydanında, həm siyasi müstəvidə qazanıb.

Tarixi mənbələr sübut edir ki, erməni millətçilərinin türk xalqlarına qarşı törətdiyi düşmənçilik siyasətinin 200 ildən artıq yaşı vardır. Çar Rusiyası Azərbaycan xanlıqlarını ələ keçirdikdən sonra bu torpaqlara, o cümlədən Qarabağa köçürülmüş ermənilər bu günlərə qədər tənqibatlar törətmişlər. Məskunlaşdıqları ilk gündən qədim Azərbaycan toponimlərini dəyişməyə başlamış, münbit əraziləri ələ keçirməyə çalışmış, əksəriy-

yət təşkil etdikləri yaşayış məntəqələrində azərbaycanlıları sıxışdırmışlar. Sovet hakimiyyəti illərində də azərbaycanlılara qarşı etnik dözümsüzlük davam etmişdir. Ötən əsrin əvvəllərində Rusiyada inqilablər nəticəsində yaranmış şəraitdən sui-istifadə edərək erməni qəsbkarları soyqırım törədərək 1905-1907-ci və 1918-ci illərdə on minlərlə soydaşımızı vəhşicəsinə qətlə yetirmişlər. Erməni quldurları xüsusilə 1918-1920-ci illərdə qəddarlıq göstərərək İrəvanda, Dərələyəzdə, Zəngəzurda, Göyçədə, Tiflisdə, Naxçıvanda, Bakıda, Gəncədə, Şamaxıda, Qubada, Lənkəranda, Qarabağda, Muğanda, Göyçayda on minlərlə dinc azərbaycanlı əhalini soyqırımına məruz qoymuş, yaşadıqları yerlərdən didərgin salmış, onlara işgəncələr verərək yüzlərlə yaşayış məntəqəsini dağıdıb yerlə yeksan etmişlər. Sovet dövründə də azərbaycanlıların öz tarixi-etnik torpaqlarından qovulması davam etmişdir. 1948-1953-cü illərdə heç bir əsas olmadan Ermənistandakı öz tarixi dedəbaba torpaqlarından 150 000 azərbaycanlı deportasiya olunaraq Azərbaycanın Kür-Araz düzənliyində yerləşdirilmişdir. 1988-ci ildə daha 250 000 azərbaycanlı öz doğma yurtdan qovulmuş, bununla da Ermənistan monoetnik dövlətə çevrilmişdir. Erməni ideoloqlarının "də-nizdən dənizə Ermənistan" adlı sərsəm ideyasını reallaşdırmaq cəhdi, Qarabağ və ətraf rayonlarda baş verən erməni tənqibatları kənd və şəhərlərimizin dağılması, on minlərlə günahsız insanın ölümü, yüz minlərlə azərbaycanlının öz tarixi torpaqlarından didərgin düşməsi ilə nəticələnmişdir.

Prezident İlham Əliyevin effektiv diplomatik fəaliyyəti qələbəni daha da yaxınlaşdırdı. BMT Baş Assambleyası, Qoşulmama Hərəkatı, Avropa Şurası, Avropa Parlamenti, İslam Əməkdaşlıq Təşkilatı və digər beynəlxalq təşkilatlar münəqişənin həlli üçün zəmin yaradan qətnamələr qəbul edib. Avropa İttifaqı ilə paraflanmış sənəddə sərhədlərimizin toxunulmazlığına, suverenliyimizə və ölkəmizin ərazi bütövlüyünə dəstək göstərilir. Effektiv diplomatik fəaliyyət və təbliğatın nəticəsində sübut etdik ki, Qarabağ əzəli Azərbaycan torpağıdır.

Azərbaycanın apardığı siyasət nəticəsində ölkəmiz regionda güc mərkəzinə çevrildi, regionun bütün iqtisadi layihələrini Azərbaycan həyata keçirdi, regionun enerji və nəqliyyat xəritələri yenidən tərtib edildi. Ermənistan isə bütün regional layihələrdən təcrid olundu.

Beynəlxalq riyakarlıq olmasaydı bu münəqişə 30 il davam etməzdi. Dağlıq Qarabağ münəqişəsinin nizamlanması üçün 24 mart 1992-ci ildə təsis olunmuş ATƏT-in Minsk Qrupu 29 il ərzində məsələnin həllinə yox, dondurulmasına çalışmış və bu-

nunla da illər ərzində aparılan danışıqlar nəticəsiz qalmışdır. Həm işğalçıya, həm də işğala məruz qalmış tərəfə eyni münasibət bəslənilmiş və beynəlxalq qətnamələr kağız üzərində qalmışdır. BMT də işğalçı Ermənistanə təzyiq göstərməkdə acizlik nümayiş etdirmiş, tərəfləri sülhə çağıran bəyanatlarla kifayətlənmişdir. Tənqibatçı Ermənistan bundan daha da həvəslənərək yeni əraziləri zəbt etmək xəyallarına düşürdü. Belə də münəqişənin hərbi həlli qaçılmaz oldu.

Azərbaycan xalqı Qələbəni 30 ilə yaxın müddət ərzində gözləyirdi, 30 ilə yaxın müddət ərzində Ali Baş Komandanın əmrini gözləyirdi. Müharibə dövründə xalq-iqtidar birliyi öz dəmir yumruğunu, gücünü nümayiş etdirə bildi.

Ermənistan quldurlarının Azərbaycan torpaqlarını işğal etməsi ölkəmizin iqtisadiyyatına və mədəni irsinə ağır zərbə vurmuşdur. Bir milyondan çox azərbaycanlı 30 il ərzində qaçqın və məcburi köçkün həyatı sürməyə məcbur olmuşdur. Şəhər və kəndlərimiz vəhşicəsinə dağıdılmış, tarixi və mədəni abidələrimiz yer üzündən silinmiş, Azərbaycana milyardlarla dollar dəyərində maddi ziyan dəymişdir.

Vətən müharibəsinin ilk günlərindən Türkiyə Azərbaycanı müdafiə etdi. Türkiyə Prezidentinin açıq, birmənalı və sərt açıqlamaları Azərbaycan xalqına dəstəyi ifadə edirdi. Həqiqətən qardaş Türkiyənin dəstəyi müharibənin aqibətini müəyyən etmiş həlledici amillərdən biridir.

Vətən müharibəsində erməni qəsbkarları məğlub oldu, 30 il əsarətdə qalan ərazilərimiz azad edildi. Azərbaycan Ordusu hər gün irəli gedirdi, demək olar ki, hər gün yeni şəhərlər, kəndlər, qəsəbələr, yüksəkliklər azad edilirdi.

Müharibə dövründə Prezident İlham Əliyev tərəfindən səsləndirilən nitqlər öz emosionallığı ilə fərqlənirdi, bu nitqlər xalqı qələbəyə səsləyirdi, qalibiyyətə inamımızı daha da artırırdı. Ali Baş Komandanın müharibə ilə bağlı müsahibələri də informasiya cəbhəsində qələbə qazandırır. Bu müsahibələrin hər biri Azərbaycanın diplomatik uğuru idi, beynəlxalq təşkilatlar vasitəsilə ölkəmizə təzyiqlər cəhdinin qarşısı müvəffəqiyyətlə alınır, münəqişə ilə bağlı dünyanın fikrini dəyişdirməyə müvəffəq olunurdu.

Prezident İlham Əliyevin həyata keçirdiyi effektiv ordu quruculuğu ölkənin hərbi qüdrətini artırdı və beləliklə erməni faşizmi üzərində qələbə realığına çevrildi. Ordu quruculuğu sahəsində aparılan uğurlu siyasət və görülən davamlı tədbirlər sayəsində Azərbaycan Ordusu dünyanın ən güclü orduları sırasında yer tutmuşdur. Görülən işlər bizi əsla arxayın salmır, ölkənin hərbi potensialı dayanmadan artır. Bu gün ordumuz istənilən

tapşırığı yerinə yetirmək iqtidarındadır. Məhz bu qüdrətli Ordu düşməni kapitulyasiya aktına imza atmağa məcbur etmişdir. Əldə etdiyimiz böyük Qələbə Ermənistanın işğalçılıq siyasətinə son qoydu. Həm də bu Zəfər sayəsində "Ermənistanın güclü ordusu var" və "erməni xalqı döyüşkən xalqdır" kimi sərsəm miflərə birdəfəlik son qoyuldu.

Aparıcı Qərb mətbu orqanlarında, habelə ABŞ-ın Milli Müharibə Kollecinin (National War College) və Seton Hall Universitetinin Diplomatiya və Beynəlxalq Münasibətlər Məktəbinin analitik nəşrlərində Azərbaycan Ordusunun hərbi taktikası öyrənilərkən belə qənaətə gəlinib ki, Ordumuzun qarşısında həttə dünyanın aparıcı ölkəsi olsaydı belə onun da heç bir şansı olmayacaqdı. II Qarabağ müharibəsi zamanı istifadə olunan döyüş taktikası dünya hərbi tarixində yenilik, XXI əsrin taktikası hesab olunur və müvafiq ali hərbi məktəblərin dərslərinə salınaraq öyrənilir. ABŞ Hərbi Akademiyası və Pentaqonun rəsmiləri Azərbaycan Ordusunun hərbi əməliyyatlarının öyrənilməsi zərurətini qeyd edirlər.

Həmişə yüksək peşəkarlığı və vətənpərvərliyi ilə seçilən Azərbaycan əsgərinin sarsılmaz iradəsi gənclərimiz üçün nümunədir. Məhz əsgərlərimizin yüksək döyüş ruhu, peşəkarlığı və əzmkarlığı bizə qələbə qazandırdı. Bu gün şəhid ailələrinə ölkəmizdə xüsusi diqqət göstərilir, dövlət tərəfindən bütün lazımı işlər görülür. Azərbaycan şəhid ailələrinə göstərilən diqqətə görə dünya miqyasında nümunə sayılır. Qarabağ qazilərinə də dövlət tərəfindən lazımı dəstək göstərilir, onların məişət problemləri həll olunur.

İftixar hissi ilə demək olar ki, Azərbaycan Ordusu öz qəhrəmanlığı və peşəkarlığı ilə təkə Ermənistanın silahlı qüvvələrini məhv etməyib, həm də Erməni mifini məhv edib. Azərbaycan oğulları Ermənistanı döyüş meydanında məhv etdi. Ermənilərin uzun illər belə mif yaratmışdılar ki, guya Ermənistan ordusu yenilməz ordudur. Cəmi 44 gün ərzində "yenilməz" Ermənistan ordusu, hərbi texnikası, canlı qüvvəsi və yaratdıqları mif də məhv edildi.

Vətən müharibəsində Qələbə münasibətilə müxtəlif medal və ordenlərin təsis olunması Qələbənin əbədiləşdirilməsi və iştirakçılara ayrılan ali diqqətinin təcəssümüdür. Vətən müharibəsində qəhrəmanlıqla vuruşaraq sücaət göstərmiş Silahlı Qüvvələrin hərbi qulluqçuları Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyevin sərəncamları ilə müxtəlif orden və medallarla təltif olunublar. Vətən müharibəsində qələbə münasibətilə "Zəfər" və "Qarabağ" ordenləri, həmçinin 15 yeni medal-"Vətən Müharibəsi Qəhrəmanı", "Cəsur döyüşçü", "Döyüşdə fərqlənməyə görə", "Su-

qovuşanın azad olunmasına görə", "Cəbrayılın azad olunmasına görə", "Xocavəndin azad olunmasına görə", "Füzulinin azad olunmasına görə", "Zəngilanın azad olunmasına görə", "Qubadlının azad olunmasına görə", "Şuşanın azad olunmasına görə", "Kəlbəcərin azad olunmasına görə", "Ağdamın azad olunmasına görə", "Laçının azad olunmasına görə", "Vətən müharibəsi iştirakçısı" və "Vətən müharibəsində arxa cəbhədə xidmətlərə görə" medalları təsis olunub.

Vətən müharibəsində, 44 gün ərzində göstərilən həmrəylik, birlik bütün dünyaya Azərbaycan xalqını çox ləyaqətli və böyük xalq kimi təqdim etdi. Bizim Qələbəmizin rəmzi olan dəmir yumruq təkə güc rəmzi deyil, həm də birlik rəmzidir.

Əminliklə demək olar ki, Vətən müharibəsi zamanı siyasi partiyaların Ali Baş Komandan İlham Əliyevə dəstək ifadə edən birgə bəyanat və müraciətlər imzalaması milli məsələlərdə ölkədə hər hansı fikir ayrılığının istisna olunduğunu göstərmişdir. Siyasi partiyalar tərəfindən ümumilikdə 8 birgə bəyanat və 2 müraciət imzalanmışdır. Burada "Ermənistanın Azərbaycana qarşı davam edən təcavüzü və dövlət sərhədinin Tovuz istiqamətində törətdiyi tənqibatları ilə əlaqədar", "Ermənistan silahlı qüvvələrinin genişmiqyaslı tənqibatına dair", "Fransa Senatında Dağlıq Qarabağdakı qondarma qurumun tanınması məsələsinə baxılması ilə bağlı", "Azərbaycan Respublikası ilə Türkiyə Respublikası arasında müttəfiqlik münasibətləri haqqında Şuşa Bəyannaməsi"nin imzalanması ilə əlaqədar" bəyanatlar, həmçinin "Dağlıq Qarabağ məsələsində Fransanın mövqeyinə dair" və müharibə dövründə 16 beynəlxalq təşkilata Azərbaycan ziyalıların və vətəndaş cəmiyyəti üzvlərinin, o cümlədən 50 siyasi partiyanın müraciətləri xüsusi olaraq qeyd olunmalıdır.

Vətən müharibəsində Azərbaycan Qələbəsi ilə regionun inkişafı üçün yeni perspektivlər yaranmışdır. Müharibədən əvvəl də, elə indi də ölkəmiz bütün regionun inkişafına xidmət edən layihələrin təşəbbüskarı kimi çıxış etmişdir. Bu gün etibarlı tərəfdaş kimi tanınan Azərbaycan Şərqi Avropanın enerji təhlükəsizliyini təmin edən ölkədir.

Azərbaycanın Vətən müharibəsində Qələbəsi regiona yeni realılıqlar, yeni əməkdaşlıq formatları gətirib. Regionun inkişafı üçün əlavə stimula olacaq yeni əməkdaşlıq formatları eyni zamanda ölkələrin inkişafında müsbət tendensiyaları yaradacaqdır. Türkiyə, İran, Rusiya və Azərbaycan arasında həm üçtərəfli, həm də ikitərəfli formatlarda fəal əməkdaşlıq imkanları yaranır. Özünü bütün layihələrdən təcrid etmiş Ermənistan çıxılmaz vəziyyətdədir və gec-tez bu əməkdaşlıq formatlarına qoşulmalıdır.

Beləliklə, Azərbaycanın tarixində keyfiyyət etibarilə yeni inkişaf dövrü, quruculuq missiyası başlamışdır. Hər bir azərbaycanlı bu quruculuq işlərində fəal iştirak etməli, əlindən gələni əsirgəməməlidir.

9 Noyabr - Dövlət bayrağı günü

Azərbaycan Respublikası Prezidenti İlham Əliyevin 2009-cu il noyabrın 17-də imzaladığı Sərəncamla artıq 12-ci ildir ki, Azərbaycanda 9 Noyabr - Dövlət Bayrağı Günü kimi qeyd edilir. Bayraq hər bir dövlətin əsas atributu, milli heysiyyət simvolu, müqəddəsliyin, müstəqilliyin nəfəsi, istiqlaliyyətin səsidir. Bayrağına və dövlətçiliyinə sahib çıxan xalqlar heç zaman başqalarının zülmü altına düşmərlər. Bayraq sevgisi vətən sevgisidir. Bu bir həqiqətdir ki, türk övladı vətəninə sevir, millətini sevir, bayrağını sevir...

Türküstan yəlləri öpüb alınır

Söyləyir dərdini sana, bayrağım!

Üçrəngin əksini Quzğun dənizdən

Ərməğan yollasın yara, bayrağım!

Görkəmli istiqlalçı şair Əhməd Cavadın bir zamanlar bu misralarla qürbətədən oxşayıb əzizlədiyi, doğma yarına - Azərbaycana erməğan kimi yollamaq istədiyi üçrəngli bayraq bu gün bütün Azərbaycan xalqının, bütün dünya azərbaycanlılarının qürur mənbəyinə, milli-mənəvi kimliyinə, millətin siyasi vizit kartına, ölkə vətəndaşlarının qeyrət və dəyanət simvoluna çevrilib... Hər bir ölkə kimi, Azərbaycanın da tarixi və dövlətçilik ənənələri onun dövlət rəmzlərində və atributlarında öz əksini tapır. Müstəqil dövlət olaraq, onun dünyada öz məxsusi dövlət rəmzləri - bayrağı, gerbi, himni mövcuddur. Üçrəngli bayrağımız hazırda bizim əsas dövlətçilik rəmzimiz olaraq xalqın müstəqillik və suverenlik iradəsini, milli azadlıq və istiqlal arzularını özündə əks etdirir və Azərbaycanın müstəqilliyinin simvolu kimi çıxış edir. Məlum olduğu kimi, üçrəngli dövlət bayrağımız ilk dəfə Azərbaycan Xalq Cümhuriyyəti hökumətinin qərarı ilə 1918-ci il noyabrın 9-da qəbul edilmişdir. 1920-ci il aprelin 28-də Xalq Cümhuriyyəti süqut etdikdən sonra yeni qurulan hökumət bu bayraqdan imtina etmişdir. İkinci dəfə üçrəngli dövlət bayrağı 1990-cı il noyabrın 17-də Naxçıvan Muxtar Respublikası Ali Məclisinin ümummilli lider Heydər Əliyevin sədrliyi ilə keçirilən ilk sessiyasında Məclisin qərarı ilə bərpa olunmuş və Muxtar Respublikanın dövlət bayrağı kimi qəbul edilmişdir. Həmin sessiyada Muxtar Respublika Ali Məclisi Azərbaycan SSR Ali Soveti qarşısında "üçrəngli bayrağın Azərbaycanın rəsmi dövlət rəmzi kimi tanınması haqqında" vəsatət qaldırmışdır. 1991-ci il fevral ayının 5-də Azərbaycan Respublikası Ali Soveti Naxçıvan Muxtar Respublikası Ali Məclisinin vəsatətinə baxmış və "üçrəngli bayrağın Azərbaycanın dövlət bayrağı kimi qəbul edilməsi" haqqında qərar vermişdir. Müstəqil Azərbaycan dövlətinin qurucu lideri, ulu öndər Heydər Əliyev bayrağımızı və digər dövlət rəmzlərimizi həmişə yüksək tutaraq onları xalqımızın, dövlətimizin müqəddəslik və əbədiyyətinin, sarsılmazlığı və yenilməzliyinin simvolu kimi dəyərləndirmişdir. Ümummilli lider söyləyirdi ki, "biz dövlət rəmzlərimizi - himnimizi, bayrağımızı, gerbimizi özümüz qədr sevməliyik, çünki onlar bizim Vətənimizə, millətimizə, dövlətimizə olan sədaqət, sevgi və məhəbbətin rəmzləridir". Milli dövlət və istiqlal rəmzlərimizə hədsiz sevgi nümayiş etdirən Prezident İlham Əliyev ümummilli liderin siyasi kursuna sadiq qalaraq dövlət suverenliyinin rəmzləri sayılan bayrağımızı, gerbimizi və himnimizi həmişə yüksək tutmuş, onların təbliği ilə bağlı xüsusi tədbirlər həyata keçirmişdir. 2007-ci il noyabrın 17-də Prezidentin sərəncamı ilə Bakı şəhərində Dövlət Bayrağı Meydanı təsis edilmiş, 2009-cu il 17 noyabr tarixli fərmanı ilə hər il noyabr ayının 9-u Azərbaycanda Milli Bayraq Günü kimi rəsmi bayram olaraq qeyd olunmağa başlanmışdır. Şəxsən ölkə başçısının və rəhbərlik etdiyi hökumətin dövlət rəmzlərinə, rəsmi atributlara, suverenlik göstəricilərinə bu cür ehtiramla yanaşması, əlbəttə, müvafiq olaraq bütün Azərbaycan cəmiyyətinin, xarici ölkələrdə yaşayan soydaşlarımızın da dövlətçilik simvollarına sevgisini daha da artırmış, hər bir azərbaycanlıda öz dövləti ilə bağlı qürur hissini yüksəltmiş, xalqa dövlət arasındakı vəhdəti daha da gücləndirmişdir. Xüsusən, 2010-cu il sentyabrın 1-də Dövlət Bayrağı Meydanının təntənəli açılış mərasimindəki nitqində Prezident İlham Əliyevin səsləndirdiyi "Bayrağımız bizim qürur mənbəyimizdir, bayrağımız bizim canımızdır və ürəyimizdir. Bu gün Azərbaycanın hər yerində dövlət bayrağı dalğalanır. Suverenliyimizin rəmzi, qürur və güvənc yerimiz üçrəngli bayrağımız bu gün qürurla illərdən bəri düşmən tapdığı altında qalan torpaqlarımızda dalğalanır, xalqımızın azadlıq məfkurəsinə, milli-mənəvi dəyərlərə və ümumbəşəri ideyalara sadiqliyini nümayiş etdirir.

30 ilə yaxındır, üçrəngli bayrağımızın təcavüzkar qonşularımızın işğal etdiyi torpaqlarda dalğalanacağı günü gözləyirdik. İl-lərlə arzuladığımız, həsrətlə gözlədiyimiz bu gün artıq reallığa çevrilib. Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə rəşadətli Ordumuz işğal olunmuş ərazilərimizin azad edilməsi uğrunda müzəffər yürüşünü inamla davam etdirdi, özünü təsdiq edən simvolu kimi bayrağımızı tarixi torpaqlarımıza sancıdı. 2010-cu ildən başlayaraq Milli Bayraq Günü'nün ayrıca bayram kimi qeyd edilməsi ölkə başçısının və vətəndaşlarımızın öz dövlətçiliyinə və suverenliyinə, dövlət rəmzlərinə və müstəqillik simvollarına yüksək münasibətinin əyani təzahürüdür. İnsanlarımız Milli Bayraq Günü'nü millətimizin, xalqımızın azadlıq və istiqlal ideallarının, milli varlığının, bəşər sivilizasiyasında özünəməxsus milli-mənəvi dəyərlərə malik olmasının təcəssümü kimi dəyərləndirir, bayrağımızı ölkəmizin ərazi bütövlüyü və suverenliyinin, dünya azərbaycanlılarının mənəvi birliyinin, doğma Vətənə vahidliyinin simvolu kimi qəbul edirlər.

Bu gün müqəddəs üçrəngli bayrağımız işğaldan azad olunmuş torpaqlarda, Ağdamda, Cəbrayıl, Füzulidə, Zəngilanda, Qubadlıda, Laçında, Kəlbəcərdə, Şuşada dalğalanmasından qürur hissi keçiririk. Eşq olsun, Azərbaycan bayrağına!"

Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasının VIII Zirvə Görüşü

12 noyabr 2021-ci il tarixində Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasının VIII Zirvə Görüşü zamanı çıxış edib. Həmin tarixdə cənab Prezident İlham Əliyev Türk dünyasının Ali ordeni ilə təltif olunub. Qarabağın azad olunmasında göstərdiyi səylərinə və xidmətlərinə görə təltif edilən Prezident bu mükafatın bütün Azərbaycan xalqına verilmiş mükafat olduğunu bildirib.

Azərbaycan və Türkiyə Prezidentlərinin çıxışı zamanı hər iki ölkənin hər zaman bir-birinin yanında olduğu vurğulanıb. II Qarabağ müharibəsinin ilk saatlarında Türkiyənin Prezidenti cənab Rəcəb Tayyib Ərdoğanın: "Azərbaycan bu savaşda tək deyil. Türkiyə Azərbaycanın yanındadır və hər zaman yanında olacaqdır" deyə bəyanət verməsi Azərbaycan dövlətinə əlavə güc verdi. Bildirilib ki, iki ölkə arasında olan birlik, həmrəylik, əməkdaşlıq, qarşılıqlı hörmət və əlaqələr daha da möhkəmləndiriləcək. Dilimizin, dinimizin, maraqlarımızın ortaq olduğu Türkiyə Cümhuriyyəti böyük gücə sahibdir. Bu güc təkəcə regionda yox, dünya miqyasında özünü göstərir. Türk Dövlətləri Təşkilatının dünya üçün önəmi bundan sonra da artacaq, çünki təşkilatın təməlinə təbii mütəfiqlər yerləşir. Bəzi güc mərkəzlərindən fərqli olaraq Türk dövlətlərin işbirliyi səmimidir. Xalqlarımız arasındakı birlik, qardaşlıq gündən-günə möhkəmlənir və böyük coğrafiyanı əhatə edir. Ortaq mədəniyyətləri olan Türk ölkələrinin zəngin təbii qaynaqları, müasir infrastrukturunu və nəqliyyat yolları var.

Türkiyə son illər ərzində böyük və şərəfli yol keçmiş, dünya miqyasında güc mərkəzinə çevrilmiş və təkəcə böl-

gədə yox, dünya miqyasında söz sahibinə çevrilmişdir. Türkiyənin gücünü - siyasi, iqtisadi, hərbi gücünü, indi dünyada bilməyən yoxdur və Rəcəb Tayyib Ərdoğanın liderliyi sayəsində Türkiyənin inkişafı, Türkiyədə sabitliyin təmin olunması bütün türk dünyası üçün önəmli şərtidir. Çünki türk dünyasının mərkəzində dayanan güclü Türkiyə dövlətidir. Digər türk respublikalarına da güc verən Türkiyənin güclənməsidir və buna görə hər birimiz ilk növbədə Prezident Ərdoğanı minnətdar olmalıyıq.

Dörd gün əvvəl Azərbaycan xalqı Qarabağın azad olunmasının birinci ildönümünü sevincle və qürurla qeyd edirdi. Azərbaycan 30 illik işğala son qoymuş, Birləşmiş Millətlər Təşkilatının 1993-cü ildə qəbul etdiyi və kağızda qaldığı qətnamələri yerinə yetirdi, icra etdi. Bununla da tarixi ədalət, bəynəlxalq hüquq, həm də milli ləqayətimiz bərpa olundu. Bu Zəfər tarixi əhəmiyyət daşıyır. Çünki bu, ədalətli müharibə idi. Biz öz torpağımızda vuruşduq, qan tökükdük, şəhidlər verdik. Bizim başqa ölkələrin torpağında heç vaxt gözümüz olmayıb və ikinci Qarabağ savaşının nəticələri bunu göstərir. Çünki müharibə dayanan gün artıq bütün atışmalara, bütün xoşagəlməz hallara son qoyuldu. Müharibənin ilk günlərindən Prezident İlham Əliyev açıq bəyan edirdi ki, əgər Ermənistan bizə torpaqlarımızdan öz qonşularının çıxarılma tarixini, təqvimini verərsə biz hər an həmin müharibəni dayandıрмаğa hazırıq və sözü-müzə əməl eddik. 44 gündən sonra Ermənistan təslim aktını imzalayaraq o vaxta qədər azad edilməmiş torpaqlardan da özü çıxmağa məcbur olmuşdur və beləliklə, ikinci Qarabağ savaşına başa çatmışdır. 44 gün ərzində döyüş meydanında 300-dən çox şəhər və kəndi işğal-

çılardan təmizləndi və yüzlərlə şəhər və kənd artıq sülh prosesi nəticəsində azad edilmişdir və Azərbaycan öz ərazi bütövlüyünü bərpa etmişdir.

İkinci Qarabağ müharibəsində qazanılmış qələbə bölgə üçün, Türk dünyası üçün yeni imkanlar açır. Nəqliyyat baxımından Zəngəzur koridorunun böyük əhəmiyyəti vardır və bu koridorun açılması bütün bölgə üçün yeni imkanlar açacaqdır. Zəngəzur koridoru həm türk dünyasını, həm Avropanı Asiya ilə, həm qonşu ölkələri birləşdirə biləcək bir layihədir və bu layihənin gerçəkləşməsi istiqamətində fəal işlər gedir. Yüz il əvvəl, 1920-ci ildə sovetlər hakimiyyəti əsassız olaraq, Zəngəzuru Azərbaycandan qoparıb Ermənistanla verməklə, qəsdən türk dünyasının coğrafi bağlantısını pozmuşdur. Bu gün bu coğrafiya, həm də tarixi ədalət bərpa olunur. Artıq nəqliyyat, kommunikasiya layihələrinin həyata keçirilməsi ilə bu coğrafiya yenidən birləşdirir.

Hal-hazırda Türkiyə şirkətləri azad olunmuş torpaqlarda əhəmiyyətli layihələrin icrasında fəaliyyət göstərilir. Qarabağ bölgəsinin bərpası istiqamətində ən böyük dəstək məhz qardaş Türkiyə tərəfindən göstərilir. İnanırıq ki, yaxın gələcəkdə digər türk dövlətləri də işğaldan azad olunmuş ərazilərin bərpa işlərinə fəal surətdə qoşulacaqlar.

Öz qeyri-konstruktiv və işğalçılıq siyasətinə görə məğlub vəziyyətə düşən Ermənistan anlamalıdır ki, heç bir ölkəyə ərazi iddiası onlara xeyir gətirməyəcək. Ermənistan qonşu dövlətlərə, ilk növbədə Türkiyəyə və Azərbaycana qarşı ərazi iddialarına son qoymalıdır, əks təqdirdə onlar daha da pis duruma düşə bilər, hətta bir dövlət kimi mövcudluğunu itirə bilər.

Kəlbəcərin işğaldan azad olunması

Ərazisinə görə respublikamızın ən böyük rayonlarından biri olan Kəlbəcər füsunkar təbiəti olmaqla, qədim yaşayış məskənlərindən biridir. Maraqlıdır ki, "Kəlbəcər" toponiminin mənşəyi qədim türk dilində (oykonimin ilkin forması Kevliçer kimi qəbul edilib) "çay üstündə qala" deməkdir.

Yaşayış məntəqəsinin yerləşdiyi qayada Tərtərçay çayı boyunca cərgə ilə düzülmüş qədim süni mağaralar mövcuddur. Maraqlıdır ki, Kəlbəcər ərazisində 30 min ildən çox tarixi olan qədim yaşayış məskənləri, 6 min il yaşı olan qaya təsvirləri, çöp şəkilli qədim türk əlifbası nümunələri aşkar edilib. Alimlərin araşdırmalarına görə buradakı daş abidələr Şimali Azərbaycanda erkən dövr türklüyün, atəşpərəstliyin, xristianlığın, VII əsrdən isə İslamın yayıldığı dövrlərdə yaradılıb.

Məlum olduğu kimi, 1930-cu il 8 avqust tarixində Kəlbəcəre inzibati rayon statusu verilmişdir. İşğala qədər rayonun əhalisi 88 300 nəfər təşkil edirdi. Rayon ərazisi 3054 kv. km. təşkil edir. Rayonda 1 şəhər, 1 qəsəbə, 145 kənd və 55 inzibati ərazi dairəsi mövcud idi. Azərbaycanın o vaxtkı rəhbərliyinin sərəstəsizliyi və məsuliyyətsizliyi nəticəsində 1993-cü il 2 aprel tarixində Ermənistan Respublikası Silahlı Qüvvələri tərəfindən Kəlbəcər rayonu işğal edilmişdir. İşğal nəticəsində 511 dinc sakin öldürülüb, 321 adam əsir götürülüb və itkin düşüb, həmçinin Kəlbəcərin 60 min nəfər əhalisi respublikanın 56 rayonunun 770 yaşayış məntəqəsində müvəqqəti məskunlaşmağa məcbur olub. İşğal

nəticəsində onlarla tarixi-mədəniyyət abidəsi, 97 məktəb, 9 uşaq bağçası, 116 kitabxana, 43 klub, 42 mədəniyyət evi, tarix-diyarşünaslıq muzeyi, 9 xəstəxana, 75 tibbi məntəqə, 23 ambulatoriya, 9 aptek, yüzlərlə inzibati bina, minlərlə mənzil, 100-lərlə maşın, texnika və s. talan edilmiş, dağıdılmış və rayonun milyardlarla manatlıq sərvəti Ermənistanla daşınmışdır. Kəlbəcərin işğalından sonra 3205 sayılı iclasda BMT Təhlükəsizlik Şurası 822 sayılı Qətnamə qəbul edib. Qətnamədə bütün işğalçı qüvvələrin Kəlbəcər və Azərbaycanın digər işğal olunmuş rayonlarından dərhal çıxarılması tələb olunur. Təəssüf ki, həmin Qətnamə illərlə kağız üzərində qaldı, işğalçı Ermənistanla heç bir təzyiq göstərilmədi.

Vətən müharibəsində əldə etdiyimiz qələbə nəticəsində imzalanmış üçtərəfli bəyanata əsasən, noyabrın 25-də Kəlbəcər rayonu Azərbaycana təhvil verilib. Kəlbəcər şəhəri də daxil olmaqla, rayonun 147 yaşayış məntəqəsi işğaldan azad edilib.

2020-ci il noyabrın 26-da "Kəlbəcərin azad olunmasına görə" medalı təsis edilib. Müzəffər Ali Baş Komandan, Prezident İlham Əliyevin sərəncamları ilə Kəlbəcər rayonunun işğaldan azad edilməsi uğrunda aparılmış döyüş əməliyyatlarında iştirak edərək şəxsi igidlik və şücaət nümayiş etdirmiş Azərbaycan Respublikası Silahlı Qüvvələrinin 9424 hərbi qulluqçusu "Kəlbəcərin azad olunmasına görə" medalı ilə təltif olunmuşdur.

Kəlbəcər kimi strateji yüksəkliklərin götürülməsi ermənilərin istifadə etdikləri

nəqliyyat-kommunikasiya infrastrukturuna nəzarət etməyə imkan verdi. Prezident İlham Əliyevin fikri: "İkinci Qarabağ müharibəsinin ilk günlərində döyüşlər gedən zaman Kəlbəcərin şimal hissəsi Azərbaycan Silahlı Qüvvələri tərəfindən işğalçılardan azad edilmişdir. Biz Kəlbəcərin şimal hissəsində strateji yüksəklikləri götürərək erməni silahlı qüvvələrinin hərəkətlərini bu istiqamətdə böyük dərəcədə məhdudlaşdırırdıq bildik və faktiki olaraq onlar Basarkeçər-Kəlbəcər yolundan istifadə edə bilmədilər. Bəzi istiqamətlərdə strateji nöqtələri götürərək Ermənistan ordusunun hərəkətlərini demək olar ki, iflic vəziyyətə salmışdıq".

2021-ci il avqustun 16-da Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Müzəffər Ali Baş Komandanı İlham Əliyev və birinci xanım Mehriban Əliyeva işğaldan azad olunmuş Kəlbəcər rayonunda səfərdə olmuşlar. Cari ilin 16 avqust tarixində dövlətimizin başçısı və birinci xanım Toğanalı-Kəlbəcər avtomobil yolu üzərində Murovdağda inşa olunacaq tunelin təməlini qoyub. Beləliklə Göygöl və Kəlbəcər rayonlarını yeni yol birləşdirəcək. Daha sonra "Kəlbəcər-1" Kiçik Su Elektrik Yarımstansiyasında görülən işlərlə tanışlıq olub, 110/35/10 kilovoltluq "Kəlbəcər" yarımstansiyasının açılışı edilib. Səfər çərçivəsində Kəlbəcər-Laçın avtomobil yolu üzərində inşa olunacaq tunelin təməli qoyulub.

Rayonda sürətlə aparılan abadlıq və bərpa işləri deməyə əsas verir ki, füsunkar təbiətə malik Kəlbəcər yaxın gələcəkdə respublikamızın ən layiqli turizm mərkəzlərindən birinə çevriləcəkdir.

Ermənistan rəhbərliyinin yalvarışları nəticəsində imzalanmış 10 noyabr 2020-ci il tarixli üçtərəfli Bəyanat, bir mənalı olaraq rəsmi İrəvanın hərbi kapitulyasiyası demək idi. Bəyanat uzun illər davam edən işğala son qoydu.

Bəyanatın imzalanması ilə münaqişənin hərbi mərhələsi başa çatdı. Ağdam, Laçın, Kəlbəcər rayonları qan tökülmədən qaytarıldı. 44 günlük müharibə Azərbaycanın tam qələbəsi ilə nəticələndi. Düşmənin texnikası tam məhv edildi, canlı qüvvəsinə ciddi zərbə vuruldu. Ermənistan ordusu darmadağın edildi. Bütün dünya Azərbaycan xalqının birliyini gördü. Ölkəmizin bütün bölgələrində hər bir vətəndaş böyük həyəcan hissi ilə bu günləri yaşayıb, hər gün televiziya önündə, radio qarşısında, internetdə cəbhədən gələn xəbərləri izləyib, uğurlara sevinib. Ölkəmizdə yaşayan bütün millətlərin nümayəndələri, bütün dini konfessiyaların nümayəndələri cəsarət göstərərək, düşmənlə vuruşaraq Azərbaycanın ərazi bütövlüyünü bərpa etdilər. Həmrəylik bizim böyük sərvətimizdir, böyük dəyərimizdir.

Azərbaycan Ordusunun zəfər yürüşü nəticəsində imzalanan Bəyanat Azərbaycanın maraqlarına tam uyğun hazırlanıb. Ali Baş Komandan İlham Əliyevin ısrarlı mövqeyi nəticəsində məğlub və çıxılmaz vəziyyətə düşən Ermənistan rəhbərliyi işğal edilmiş bütün torpaqlarımızdan qeyd-şərtsiz çıxmaq və bunun üçün çıxış qrafikini təqdim etməyə məcbur olmuşdur. Qarabağa heç bir status verilmir. "Dağlıq Qarabağ Muxtar Vilayəti" adlı ərazi yoxdur. Qarabağın bütün rayonları digər rayonlarımız kimi Azərbaycanın tərkibində olan ayrılmaz ərazimizdir. Laçın dəhlizində təhlükəsizliyin təminatı Azərbaycanın səlahiyyətindədir.

Qələbəni rəsmiləşdirən Bəyanat



Dövlət Sərhəd Xidməti Azərbaycanın bütün sərhədlərində Vətənin keşiyini çəkir. Azərbaycan həm döyüş meydanında, həm danışıqlar masası arxasında istədiyinə nail olub. Üçtərəfli bəyanatın birinci maddəsində qeyd olunan tərəflərin hazırda tutduqları mövqelərdə qalması birbaşa Azərbaycanın xeyrinədir. Çünki Ermənistan bu müharibədə hər hansı bir uğur əldə etməyib. Münaqişə artıq başa çatıb, torpaqlarımız işğaldan azad olunub. Azərbaycan Vətən müharibəsindən sonra mövcud status-kvonu özünə sərf edən şəkildə dəyişdi və itirilmiş əraziləri qaytardı.

Azərbaycanın əldə etdiyi qələbə və apardığı hərbi əməliyyatlar həm texniki imkanlar, həm də operativ addımlar, əməliyyatların həyata keçirilməsi və icra edilməsi baxımından bütün dünyada öyrənilir. Yeni nəsil müharibə üsulunu nümayiş etdirmiş Silahlı Qüvvələrimizin təcrübəsi dünya ölkələri tərəfindən öyrənilir. Azərbaycan hərbi tarixinə yenilik kimi düşən hərbi strategiyayı tətbiq edərək,

ən müasir silahlardan istifadə etməklə, habelə minimal itkilər verərək qısa müddət ərzində düşmənin bütün hərbi texnikasını məhv etdi, canlı qüvvəsinə ciddi zərbə vurdu. Azərbaycan Ordusunun yüksək peşəkarlıqla apardığı işğaldan azad etmə əməliyyatı dünya üzrə müharibələrin aparılması doktrinasında ciddi dəyişikliklərə səbəb olacaq. Türkiyənin açıq dəstəyi bir çoxlarının bu münaqişəyə müdaxilə cəhdlərini alt-üst etdi. Türkiyədən dəstək və həmrəylik nümayişi Azərbaycan xalqını Qələbəyə ruhlandırdı. Türkiyə ilə Azərbaycan arasındakı sarsılmaz qardaşlıq tələri ən möhkəm təməllərə söykənir. 2021-ci il 15 iyun tarixində "Azərbaycan Respublikası ilə Türkiyə Respublikası arasında mütəfiqlik münasibətləri haqqında Şuşa Bəyannaməsi"nin imzalanması iki ölkə arasında əlaqələri ən yüksək səviyyəyə qaldırır. Bəyannamədə göstərilən bütün müddəalar keyfiyyətə daha yüksək işbirliyi təminatıdır.

Vətən müharibəsi Azərbayca-

nın parlaq qələbəsi ilə başa çatıb. Qələbənin qazanılmasında bütün Azərbaycan xalqı birlik, həmrəylik göstərmişdir. Artıq Azərbaycan xalqı tarixdə qalib xalq kimi qalacaqdır. Bəyanatın beşinci bəndinə əsasən münaqişə tərəflərinin razılaşmalara əməl etməsinə nəzarətin səmərəliliyinin artırılması məqsədilə atəşkəsə nəzarət üzrə sülhməramlı mərkəz yaradılıb. Bu mərkəzdə Rusiya və Türkiyə hərbiçiləri fəaliyyət göstərir. Beləliklə Türkiyə rəsmi qaydada bu münaqişənin gələcək həlli və atəşkəsə nəzarət etmək işində rol oynayacaqdır.

Azərbaycandan Naxçıvana nəqliyyat dəhlizi açılması böyük strateji əhəmiyyətə malikdir. İmzalanmış Bəyanata əsasən reallaşacaq kommunikasiya layihələri vasitəsilə Naxçıvan Muxtar Respublikasının Azərbaycanın əsas hissəsi ilə quru yollarla birləşdirməsi tarixi hadisə olacaqdır. Regionun inkişafına səbəb olacaq yeni nəqliyyat kommunikasiya infrastrukturunun yaradılması Azərbaycanın tarixi missiyasıdır. İlk dəfə olaraq Azərbaycanın əsas hissəsinin Ermənistan ərazisindən qısa yolla Naxçıvanla əlaqəsi yaradılır. Bu yolun təhlükəsizliyi Rusiya FTX-nin Sərhəd Xidməti tərəfindən təmin olunacaq. Bu da onu göstərir ki, Ermənistan bütün mənalarda müstəqil deyil. Hətta işğaldan azad olunan Azərbaycan ərazilərindən keçəcək dəhlizin təhlükəsizliyini Azərbaycan təmin elədiyi halda, Ermənistan öz ərazisində belə nəyəsə təminat vermək iqtidarına malik deyil. Razılaşmaya əsasən, daxili məcburi köçkünlər işğaldan azad olunmuş ərazilərə

BMT-nin Qaçqınlar üzrə Ali Komissarlığının Ofisinin nəzarəti altında geri qayıdır. Bu da o deməkdir ki, azərbaycanlı məcburi köçkünlər öz doğma torpaqlarına qayıdacaqlar.

30 ildir danışıqlar prosesində Ermənistan nail olmaq istədiklərinin heç birini əldə edə bilmədi, "Dağlıq Qarabağ"ın statusunun müəyyən edilməsi məsələsi arxivə getdi, "Dağlıq Qarabağ"da yeni erməni dövlətinin yaradılması planları pozuldu. Ermənistanın və onun havadarlarının işğala və tədricən Azərbaycan ərazilərinin ilhaqına əsaslanan planları alt-üst oldu. Regionda Azərbaycanın maraqlarına cavab verən yeni siyasi realıq yarandı. Nəticədə Azərbaycan vətəndaşlarının 30 ilə yaxın davam edən torpaq həsrətinə son qoyuldu;

Müzəffər Ali Baş Komandan, Prezident İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu canı-qanı bahasına Ermənistan Ordusunun məğlubedilməzliyi barədə illərdə formalaşdırılmış mifi 44 günə dağdı, bütün qüvvələri Azərbaycan xalqının iradəsi ilə hesablaşmağa vadar etdi və Azərbaycanın ərazi bütövlüyünü bərpa etdi. Ermənistanın silahlı qüvvələri qısa müddət ərzində darmadağın edildi. Bundan sonra Ermənistanın silahlı qüvvələrinə, dövlət olaraq Ermənistanla özünü bərpa etmək üçün illər lazım olacaq. Bütün dünya gördü ki, Azərbaycan xalqı heç vaxt məğlubiyyətlə barışmayacaq və gec-tez öz əməlinə qovuşacaqdır. Prezident İlham Əliyevin son 17 ildə həyata keçirdiyi güclü dövlət, güclü ordu strategiyası torpaqlarımızın işğaldan azad olmasının ən başlıca səbəbidir. Bu tarixi Qələbənin əhəmiyyəti onda idi ki, azərbaycanlılar haqqında məğlub xalq sindromunu sındırıldı, xalqın inamını özünə qayıtdı.

Vətən Müharibəsində Qobustan Rayon Şəhidi Mayılov Murad Gülümخان oğlunun Anım Günü



Mayılov Murad Gülümخان oğlu 1998-ci il mayın 28-də Qobustan rayonunun Nabur kəndində anadan olub.

Azərbaycan Respublikasının Ordusunun əsgəri olan Mayılov Murad 2020-ci il sentyabrın 27-də Azərbaycan Respublikasının Silahlı Qüvvələri tərəfindən Ermənistan işğalı altında olan ərazilərin azad edilməsi və Azərbaycan Respublikasının ərazi bütövlüyünün bərpa olunması üçün başlanan Vətən müharibəsi zamanı Füzulinin, Xocavəndin və Şuşa şəhərinin azadlığı uğrunda gedən döyüşlərdə iştirak edib. 9 Noyabr 2020-ci ildə Şuşa şəhəri uğrunda gedən döyüşlərdə şəhid olub.

Azərbaycan Respublikasının ərazi bütövlüyünün təmin edilməsi uğrunda döyüş

əməliyyatlarına qatılan və hərbi hissə qarşısında qoyulmuş tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirdiyi üçün Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin 15.12.2020-ci il tarixli Sərəncamına əsasən Murad Mayılov ölümündən sonra "Vətən uğrunda" medalı ilə təltif edildi.



Ölümündən sonra Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin 25.12.2020-ci il tarixli sərəncamı ilə şəhid Murad Mayılov "Füzulinin azad olunmasına görə" 25.12.2020-ci il tarixli sərəncamı ilə "Xocavəndin azad olunmasına görə" medalı ilə təltif olunub.

Azərbaycan Respublikasının Cəbrayıl



rayonunun işğaldan azad edilməsi uğrunda aparılan döyüş əməliyyatlarına qatılaraq şəxsi igidliyi və şücaəti nümayiş etdirdiyinə görə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin 24.12.2020-ci il tarixli Sərəncamına əsasən Murad Mayılov ölümündən sonra "Cəbrayılın azad olunmasına görə" medalı ilə təltif edildi.

Vətən Müharibəsində Qobustan Rayon Şəhidi Quliyev Həsən Yalçın oğlunun Anım Günü



Quliyev Həsən Yalçın oğlu 9 iyul 2002-ci ildə Sündü kəndində anadan olub.

2020-ci il iyul ayının 17-si hərbi xidmət üçün

Füzuliyə yola düşüb. Quliyev Həsən əsgər getdikdən 3 ay sonra isə Vətən Müharibəsi başlayıb. İlk döyüşü Füzulidə başlayıb. Füzuli, Xocavənd uğrunda

15.12.2020-ci il tarixli Sərəncamına əsasən Həsən Quliyev ölümündən sonra "Vətən uğrunda" medalı ilə təltif edildi.

Qarabağ uçuşunda gedən döyüşlərdə, Murovdağ ərazisində şəhid olmuş eloğlumuz Mədətov Elman Qüdrət oğlu haqqında, bacısı Mədətova Şamamanın qələmə aldığı bayatılar.



Əzizim özüm qardaş,
Ağzımda sözüm qardaş.
Düşmənin kor olubdur,
Gəl gör, sən özün qardaş.

Əzizim qardaşımsan,
Canımsan, sirdaşımsan.
Düşməni vur ürəydən,
Bilim ki, qardaşımsan.

Əzizim yazı qardaş,
Baharı, yazı qardaş.
Qabağdan Novruz gəlir,
Görmədin yazı qardaş.

Əzizim Murov dağı,
Döyüşür Murov dağı.
Qanmaz düşməne qandır,
Bizimdir Murov dağı.

Əzizim sevən oğlan,
Dərdimi bilən oğlan.
Sevgilin səni gözlər,
Görüşə gələn oğlan.

Qürbətdən gələn oğlan,
Halımı bilən oğlan.
Gözünün yaşını sil,
Dərdilə gülən oğlan.

Çovğunun günəş olsun,
Dumanın aydın olsun.
O gün olsun gələsən,
Gözümüz aydın olsun.

Mədətova Şamama Qüdrət qızı, Qobustan şəhər Mədəniyyət evinin mədəni təşkilatçısı

Qobustan rayonunda Vətən Müharibəsi şəhidi Mehrac Əhədovun şəhadətinin ildönümü qeyd olunmuşdur

Müzəffər Ali Baş Komandan cənab İlham Əliyevin rəhbərliyi ilə Azərbaycanın ərazi bütövlüyü uğrunda Şanlı Ordumuzun qalib gəldiyi 44 günlük Vətən Müharibəsində şəhid olan qəhrəman oğullarımızdan biri, "Vətən uğrunda" və "Füzulinin azad olunmasına görə" medalları ilə təltif edilmiş Mehrac İntiqam oğlu Əhədovun şəhadətinin ildönümü qeyd olunmuşdur.

26 noyabr 2021-ci il tarixdə Qobustan Rayon İcra Hakimiyyətinin başçısı Adil Məmmədov, Nərimanov Rayon İcra Hakimiyyətinin başçısı Abdin Fərzəliyev, Qobustan Rayon İcra Hakimiyyətinin əməkdaşları, Nərimanov Rayon İcra Hakimiyyətinin əməkdaşları, şəhid Mehrac Əhədovun ailə üzvləri və qohumları, döyüş yoldaşları onun uyuduğu Qobustan şəhər qəbiristanlığındakı məzarını ziyarət etmişlər. Məzar ətrafına toplananlar şəhidlərimizin ruhunu bir dəqiqəlik sükutla yad edərək, Mehrac Əhədovun məzarı üzərinə əkilil və gül dəstələri qoymuş, xatirəsini hörmət və ehtiramla yad etmişlər.

Daha sonra şəhidin xatirəsinə inşa edilmiş bulağın açılışı olmuş, tarixi qələbənin qazanılmasında şücaət və qəhrəmanlıq göstərərək canından keçən Mehracın xatirəsi anılmışdır.

Bulağın açılışında Nərimanov Rayon İcra Hakimiyyətinin başçısı Abdin Fərzəliyev və Qobustan Rayon İcra Hakimiyyətinin başçısı Adil Məmmədov çıxış edərək şəhidlərimizin əbədi ehtirama layiq olduğunu bildirmiş, şəhid Mehrac Əhədovun valideynlərinə Vətənimiz üçün ləyaqətli övlad böyütdüklərinə görə təşəkkür edərək Allahdan onlara səbr diləmişlər. Çıxış edənlər Müzəffər Ali Baş Komandan cənab İlham Əliyevin rəhbərliyi ilə 44 günlük Vətən müharibəsində Azərbaycan Ordusunun qüdrətindən, şəhidlərimizin döyüş zamanı göstərdiyi qəhrəmanlıqlardan söz açaraq bildirmişlər ki, prezident-orduxalq birliyinin nəticəsi olaraq torpaqlarımız düşməndən azad edilmiş, haqq-ədalət bərpa olunmuşdur.

Daha sonra Nərimanov Rayon İcra Hakimiyyətinin başçısı Abdin Fərzəliyev şəhid Mehrac Əhədovun yağlı boya ilə çəkilmiş portretini xatirə olaraq atası İntiqam Əhədova təqdim etmişdir.

Şəhidin ailə üzvləri çıxış edərək hər zaman onlara göstərilən diqqət və qayğıya görə Azərbaycan Respublikasının Prezidenti, Müzəffər Ali Baş Komandan cənab İlham Əliyevə, Azərbaycan Respublikasının Birinci vitse-prezidenti Mehriban xanım Əliyevaya dərin minnətdarlığını bildirmişdir.



Vətən Müharibəsində Qobustan Rayon Şəhidi İbadov Murad Yusif oğlunun Anım Günü



Murad İbadov 1993-cü il dekabrın 29-da Qobustan rayonunun Cəyirli kəndində anadan olub.

Murad İbadov 2015-ci ildən Azərbaycan Respublikasının Silahlı Qüvvələrinin sıralarında xidmət edirdi. 2016-cı ildən Bərdə rayonunda yerləşən 1-ci Ordu Korpusunda xidmət edirdi. 2016-cı ilin 2-5 aprelində baş verən Aprel döyüşlərində savaşıb.

Azərbaycan Respublikasının Ordusunun baş leytenantı olan Murad İbadov 2020-ci il sentyabrın 27-də Azərbaycan Respublikasının Silahlı Qüvvələri tərəfindən Ermənistan işğalı altında olan ərazilərin azad edilməsi və Azərbaycan Respublikasının ərazi bütövlüyünün bərpa olunması üçün başlanan Vətən müharibəsi zamanı Tərtər



rayonunun Suqovuşan qəsəbəsinin azadlığı uğrunda gedən döyüşlərdə savaşıb. Murad İbadov oktyabrın 15-də Ağdərə istiqamətində gedən döyüşlər zamanı şəhid olub. Qobustan rayonunun Cəyirli kəndində dəfn olunub.

Azərbaycan Respublikasının ərazi bütövlüyünün təmin edil-

məsi uğrunda döyüş əməliyyatlarına qatılan və hərbi hissə qarşısında qoyulmuş tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirdiyi üçün Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin 15.12.2020-ci il tarixli Sərəncamına əsasən Murad İbadov ölümündən sonra "Vətən uğrunda"



medalı ilə təltif edildi.

Azərbaycan Respublikasının ərazilərinin işğaldan azad olunması zamanı döyüş tapşırıqlarını və xidməti vəzifələrini yerinə yetirən zaman fərqləndiyinə görə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin 30.12.2020-ci il tarixli Sərəncamına əsasən Murad İbadov ölü-



mündən sonra "Hərbi xidmətlərə görə" medalı ilə təltif edildi.

Azərbaycan Respublikasının ərazilərinin işğaldan azad olunması zamanı döyüş tapşırıqlarını və xidməti vəzifələrini yerinə yetirən zaman fərqləndiyinə görə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Sərəncamına əsasən Murad İbadov ölümündən sonra "Suqovuşanın azad olunmasına görə" medalı ilə təltif edildi.

Azərbaycan Respublikasının ərazilərinin işğaldan azad olunması zamanı döyüş tapşırıqlarını və xidməti vəzifələrini yerinə yetirən zaman fərqləndiyinə görə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Sərəncamına əsasən Murad İbadov ölümündən sonra "3-cü dərəcəli "Rəşadət" ordeni ilə təltif edildi.

Qobustan rayonunda quruculuq -abadlıq işləri davam edir

Qobustan şəhərində görülən abadlıq-quruculuq işləri il ərzində davam edir. 2021-ci ilin noyabr ayında Qobustan şəhəri M.Ə.Sabir küçəsində yeni tikilib əhalinin istifadəsinə verilən 48 mənzilli binanın qarşısında, əhalinin asudə vaxtlarını səmərəli keçirmək üçün 0.6 ha sahədə müasir istirahət parkı tikilib istifadəyə verilmişdir. Həmin parkda 200-dən artıq sayda ağac və bəzək bitki kolları əkilib. İstirahət edənlərin sərbəst hərəkəti üçün 400 m-ə yaxın səkilər qurulmuşdur. Uşaqların əyləncəsi üçün avadanlıqların qurulması yaxın günlərdə nəzərdə tutulmuşdur.

Qobustan şəhərində yeni salınan məsivdə torpaqlarımızın azad olunması uğrunda gedən döyüşlərdə şəhid olmuş igidlərin adları verilən küçələrdə yol infrastrukturunu yenidən qurulmuşdur. Beləki həmin küçələrdə yolun alt hissəsi qum-çınqıl qarışığı ilə bərkidildikdən sonra yüksək keyfiyyətli asfalt-beton örtüyü verilmişdir. Şəhid Rəsulov Teymur, Tahir Bayramov, Şəfaət Salmanov, Fəxri Novruzov, Musa Musayev, Heybət İmanov, Elşən İmaməliyev, Elman Mədətov, Ramiz İbrahimov, Nəriman İbrahimov, Mehrac Əhədov və digər adlarını qeyd etmədiyim küçələrə 5500 m asfalt-beton örtüyü çəkilmişdir.

Qobustan Şəhər ərazisində yerləşən Mədəniyyət və Turizm Nazirliyinin balansında olan 1402-ci il abidəsi olan "Diri Baba" türbəsinə gedən yolun və ətrafında olan mağarlara gediş-gəlişin asanlaşdırılması məqsədi ilə pilləkənlər qurulmuş, yol kənarları bərpa edilmişdir. Türbəyə çıxan pilləkənlər isə yenidən bərpa olunmaqdadır. Hal-hazırda tikinti işləri davam edir.

Qobustan RMX Zəfər gününə həsr olunmuş bir neçə tədbir keçirildi



Qobustan RMX PHŞ-də "Zəfər" gününə həsr olunan tədbir ilk olaraq 22 nəfər Şəhid ailəsi nümayəndəsi, 1-ci və 2-ci Qarabağ müharibələri Qazisi və iştirakçılarına bayram sovgatının təqdim olunması ilə başlandı.

Qobustan şəhərində olan Vətən müharibəsi Şəhidləri-

nin məzarları ziyarət olunub. Daha sonra tədbir RMX-nin akt zalında davam etdirilmişdir. Vətən müharibəsi şəhidlərinin öziz xatirəsi 1 dəqiqəlik sükutla yad edilib. Vətən müharibəsi və Zəfər gününə həsr olunmuş tədbirdə torpaqlarımızın işğaldan azad olunması uğrunda gedən döyüşlərdə iştirak etmiş Qobustan rayon sakinləri haq-



qında, Hərbi-Tibb xidmətinin fəaliyyəti barəsində film izlənilib. Qobustan RMX PHŞ-nin direktoru E.Hüseyn tədbirdə iştirak edənləri salamladıqdan sonra tədbir haqqında ətraflı məlumat verdi. O, torpaqlarımızın azad olunması uğrunda gedən döyüşlərdə hərbi qulluqçularla yanaşı tibb işçiləridə döyüşlərdə iştirak etmişlər. 42 nəfər Tibb

xidməti işçisi də öz canlarından keçərək şəhidlik zirvəsinə ucalmışlar. Allah şəhidlərimizə rəhmət eləsin.

Tədbirin sonunda xəstəxana ərazisində Vətən müharibəsində Şəhid olmuş 15 nəfər Qobustan rayon sakini və 42 nəfər Tibb xidməti işçisinin xatirəsini əbədiləşdirmək məqsədi ilə 57 ağac fidanı əkildi.

Zəfər gününün il dönümü ilə bağlı 8 noyabr tarixində Qobustan rayonunda bir neçə tədbir keçirildi



Zəfər gününün il dönümü ilə bağlı 8 noyabr tarixində Vətən Müharibəsi Qəhrəmanı El-yar Vəliyevin xatirəsini əbədləşdirmək məqsədilə tikilmiş bulağın açılışı olub.



"8 Noyabr Zəfər Günü-siyasi iradə,güclü ordu, milli birlik və yüksək mənəviyyatın təntənəsi"



Noyabrın 2-də Qobustan Rayon İcra Hakimiyyətinin(QRIH), Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Qobustan Rayon bölməsinin və Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin (DQİDK) Şamaxı bölgəsi üzrə şöbəsinin birgə təşkilatçılığı ilə "8 Noyabr Zəfər Günü-siyasi iradə,güclü ordu, milli birlik və yüksək mənəviyyatın təntənəsi" mövzusunda konfrans keçirilib.

Konfransda Qobustan RİHBA-nın İctimai-siyasi və humanitar məsələlər şöbəsi müdirinin müavini-dini qurumlarla işin təşkilatçısı Aftandil Şikarov, Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Qobustan Rayon bölməsinin rəisi İxtiyar Əhmədov, DQİDK-nın Şa-



maxı bölgəsi üzrə şöbəsinin əməkdaşı Nahid Babaşov, Gənclər və İdman İdarəsinin rəisi Qadir Əkbərov, Qobustan

Gənclər Evinin direktoru Anar İrzaquliyev, qazilər ,müəllim kollektivi və şagirdlər iştirak ediblər..

Çıxışlar zamanı vurğulan ki, Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyev cənablarının qətiyyətli rəhbərliyi ilə Milli Ordumuzun qazandığı tarixi Qələbə müstəqil Azərbaycan dövlətinin hər tarixinə qızıl hərflərlə həkk olunub.

Bu Qələbəni, Zəfəri bizlərə yaşadan Ulu Öndər Heydər Əliyev siyasi kursunun layiqli davamçısı ölkə Prezidentimiz, Ali Baş Komandanımız İlham Əliyev cənablarının qətiyyəti, siyasi iradəsi, Güclü Ordumuz, rəşadətli əsgər və zabitlərimizdir.44 günlük qəhrəmanlıq savaşımız tarix boyu şanlı qürur mənbəyimiz olaraq qalacaqdır!

Sonda iştirakçıları maraqlandıran suallar cavablandırılıb.

Konfrans pandemiya qaydalarına riayət etməklə keçirilib.

Narkomaniyaya qarşı mübarizə ilə bağlı tədbir keçirilmişdir



Narkomaniya bu gün bəşəriyyətin ən ciddi və ağır problemlərindəndir.

Xüsusilə yeniyetmə və gənclər üçün "ağ ölüm" adlandırılan bu bəlaya düşən insanlar daim mənəvi, tibbi, iqtisadi və sosial problemlər məngənəsində boğulurlar. Narkomaniyanın acı nəticəsi təkcə ölkələrə vurulan maddi



di və mənəvi zərərle yox, milyonlarla insanın məhvi ilə ölçülür. Bu sətilər Qobustan Rayon Polis Şöbəsinin 11 Noyabr -

Narkomaniya və narkotiklərin qeyri-qanuni dövriyyəsinə qarşı Mübarizə Gününə həsr edilən toplantısında səsləndirilib.

Yolçiyev Balacəfər Gülmərdan oğlu 1960-ci ildə Şamaxı indiki Qobustan rayonunun Cəmcəmli kəndində müəllim ailəsində anadan olmuşdur. Təhsillidir. Musiqçidir o, cümlədən poyezza vurğundur. Hal hazırda qobustan rayonunda yaşayır.

Vətən Marşı

Vətən marşı qoy çalın
Ordumuzun addımıyan
Zəfər dolu tariximiz
Yazıldı şəhid qanıyan

Doğma vətən Azərbaycan
Canımda can Azərbaycan
Nəvənim, Pənəhim xan
Tanınmışdır ad sanyan

Şair sözü ilhamdadır
Xarı bülbül Şuşamdadır
Qarabağım qanımdadır
Şöhrətinə həmişə şanıyan

İnciyər

Əli uzatma əğyar qızılgülümə
Tikanın batır barmaq inciylər
Onu Allah yazıb mənim günümə
Qönçəsin açmazsa yarpaq inciylər

Gözlərə gözəllik gətirər qaş da
Qadına ziynətdir örpəyi başda
Hər kişi saxlamaz papağı başda
Qeyrətli qoymazsa papaq inciylər

Ayağı yoxdursa dəmir sacağın
Necə yansın, istiləşsin ocağın
Zəhmətlə yetişən barlı ağacın
Meyvəsi olmazsa torpaq inciylər

Necə yazım

Allah yazan bu talehi
Söylə dostum, necə yazım
Göy çəmənə düşən şəhi
Bahar yazıb necə yazım

Təbim coşar dalğalanar
Yelkən olub yırğalanar
Sözlərimdə sırğalanar
Sətir boyu necə yazım

Dəftərimdə ağ vərəqim
Görməsəmdə sətirini
Qızılgülün ətirini
Qoxlamasam necə yazım

Sücgəcimdən süzülməzsə
Muncuqlanıb düzülməzsə
Həriflərim sözləşməzsə
Misraları necə yazım

Yuxulara haram qatar
Axtardığı sözü tapar
Cəfər deyər yorğun yatan
Bu beyinlə necə yazım.

ELAN

Reyestr nömrəsi
307011000034-06301 Qeyri-yaşayış binasının çıxarışı və texniki pasportu itmişdir. Sənədi tapan şəxslərdən xahiş olunur redaksiyamıza müraciət etsinlər.

Daxili İşlər Nazirliyi polis orqanlarında orta rəis heyəti vəzifələrinə xidmətə qəbulla əlaqədar müsabiqə elan edir

Respublikanın şəhər, rayon polis orqanlarında Naxçıvan Muxtar Respublikası, Bakı, Sumqayıt şəhərləri və Abşeron rayonu istisna olmaqla polis sahə rəisi vəzifələrinə xidmətə qəbulla əlaqədar müsabiqə keçirilir.

Cəmi 50 vəzifənin komplektləşdirilməsi ilə əlaqədar keçirilən müsabiqə test imtahanından və müsahibədən ibarətdir. Test imtahanı "Azərbaycan Respublikasının daxili işlər orqanlarında xidmət keçmə haqqında Əsasnamə"nin tələblərinə cavab verən namizədlərlə qanunvericilik aktları və nəzəri bilik sahələri üzrə imtahan proqramı, eləcə də məntiqi nəticə çıxarmaq qabiliyyətini əhatə edən suallar əsasında aparılır. Test imtahanından müvəffəqiyyətlə keçmiş iştirakçıların xidməti vəzifələrini yerinə yetirən zaman qanunvericilik aktlarını tətbiq etmək üçün bilik və bacarığı, ünsiyyət yaratmaq, özünü təqdim etmə bacarığı, təmkinliyi, fikir və rəyini ifadə etmək qabiliyyəti kimi xüsusiyyətləri DİN-in Mərkəzi Müsabiqə Komissiyası tərəfindən keçirilən müsahibə zamanı qiymətləndirilir.

Müsabiqədə Azərbaycan Respublikasının dövlət ali təhsil müəssisələrində hüquqşünas ixtisası üzrə təhsil almış, yaşı 28-dək olan, həqiqi hərbi xidmət müddətini tam başa vurmuş, əvvəllər özü və yaxın qohumları məhkum olunmamış (ehtiyatsızlıqdan böyük ictimai təhlükə törətməyən cinayətlərə görə məhkum olunmuş yaxın qohumlar istisna olmaqla) "Azərbaycan Respublikasının daxili işlər orqanlarında xidmət keçmə haqqında Əsasnamə"də müəyyən olunmuş şərtlərə cavab verən Azərbaycan Respublikasının kişi vətəndaşları (daxili işlər və digər hüquq mühafizə orqanlarında zabıt vəzifələrindən xaric edilmiş şəxslər istisna olmaqla) iştirak edə bilərlər.



Müsabiqə qalıblarının təyinatlarından sonra onların xidməti iş yerləri nazirliyin Bakı, Sumqayıt şəhərlərində və Abşeron rayonunda yerləşən polis orqanlarına beş il müddətində dəyişdirilməyəcək.

Müsabiqədə iştirak etmək istəyən şəxslər 2021-ci il noyabrın 27-dən dekabrın 27-dək <http://www.mia.gov.az/index.php?/az/content/29799/> ünvanında yerləşdirilmiş elektron ərizə formasını və qısa anket məlumatlarını şəxsən dolduraraq elektron poçt vasitəsilə bki@mia.gov.az ünvanına DİN-in Baş Kadrlar İdarəsinə göndərməlidirlər.

Elektron ərizələr nazirlikdə qeydiyyatdan keçirilərək, namizədlər barədə məlumatlar Baş Kadrlar İdarəsi tərəfindən öyrənildikdən sonra müvafiq qərar qəbul edilir.

Namizədlər məlumatlandırıldıqdan sonra şəxsiyyət vəsiqəsi, ali təhsil haqqında diplom, hərbi билет, əmək kitabçasını

(olanlar üçün) şəxsən təqdim etməlidirlər.

Təqdim olunmuş sənədlər əsasında şəxsən müsabiqədə iştirakı üçün zəruri sənədləşmə aparılır.

Müsabiqədə iştirak edəcək şəxslərin sağlamlıq vəziyyəti və fiziki hazırlıq səviyyəsi daxili işlər orqanları əməkdaşları üçün müəyyən olunmuş normativlər üzrə yoxlanılır.

"Daxili işlər orqanlarında xidmətə qəbul olunmaq üçün namizədlərlə müsabiqənin keçirilməsi Qaydaları", test imtahanının proqramları və fiziki hazırlıq üzrə ödəniləcək normativlər Daxili İşlər Nazirliyinin www.mia.gov.az ünvanlı veb-saytında yerləşdirilib.

Əlavə məlumat almaq üçün əlaqə telefonları: (012) 590-93-51, 590-97-42, 590-92-37, 590-92-21, 590-93-64, 590-95-23.

Təsisçi: Qobustan Rayon İcra Hakimiyyəti
www.qobustan-ih.gov.az

Baş redaktor:
Ruslan Şahbazov
Tel.: (050) 524 28 10
(070) 224 28 10

Ünvan:
Qobustan şəhəri, Heydər Əliyev prospekti. Qobustan Rayon İcra Hakimiyyətinin binası.
Qəzet ayda iki dəfə çıxır

Qəzet "Son dəqiqə"
mətbəəsində çap olunmuşdur
Tiraj: 2000
E_mail: qobustanqazeti@mail.ru